



## DÖVRÜNÜ QABAQLAYAN GÖRKƏMLİ ZİYALI VƏ DÖVLƏT XADİMİ - HƏSƏN HƏSƏNOV

28 may 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin görkəmlı nümayəndələri elmin və mədəniyyətin inkişaf üçün ilkin və vacib tədbirlərin şəhəriyyətini dərk edərək bu istiqamətdə qərarlar verib, quruculuq işlərinin hədəflərini müəyyən edirdilər. Lakin tarixin gedisəti onlara öz məqsəd və arzularını gerçekləşdirməyə imkan vermedi. Amma onlar böyük bir vətənpərvərlik, millətsevərlik ırsını artıq SSRİ tərkibində olan Azərbaycanın gələcək nəsillərinə mənəvi inkişafın teməl daşı kimi, möhtəşəm miras kimi ərməğan etdilər, milliliyi inkar edən yeni ideoloji baxışların amirənə yollarla tətbiqinə, amansız repressiyalara, totalitar imperiya quruluşunun zorakı mühəndisliyinə baxmayaraq, artıq sovet Azərbaycanında da yetişən yeni ziyanlı nəsillər vətənpərvərliyin və millətsevərliyin bünövrəsi olan mədəni ırsın qorunması və öyrənilmesini öz həyatlarının məqsədi kimi dərk edirdilər. Formal olaraq zahiri görünüş dəyişsə də, müəyyən mövzular yasaq altında olsa da, sovet Azərbaycanının milli ziyanlı təbəqəsindən çıxan alimlərin, incəsənət və dövlət xadimlərinin əsas amalı - gələcək nəsillər üçün milli kimliyin əsası olan mədəni ırsı yaşatmaq və inkişaf etdirmək idi.

Bu kontekstdə Ulu Önder Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrü xüsusi vurğulamaq lazımdır. Mehəz bu dövr SSRİ tərkibində Azərbaycanın siyasi, iqtisadi və mədəni sahədə güclənməsi dövrü idi. Ulu Öndərin apardığı müdrik siyaset dövrünü Azərbaycanın SSRİ daxilində "milli intibah" adlandırsaq, yanılmarıq. Sözsüz ki, müstəqil Azərbaycan Respublikasının müjdəsi olmuş bu dönenədə milli manafelərə uyğun ideoloji və mədəni mühiti Heydər Əliyevin məsləkdaşı olmuş dövlət idarəciliyindəki milli kadrlar olmadan gerçəkləşdirmək mümkün deyildi. Ulu öndərin dövlət quruluğu istiqamətində ən böyük tarixi işlərindən biri də dövlət aparatına vətənpərvər, millətsevər, ziyanlı, bılıkli, səriştəli milli kadrların aranıb yerləşdirilməsi oldu.

Ulu Öndərin 1969-1982-ci illərdə böyük etimad göstərib Azərbaycanın dövlət idarəcilik aparatında Vətən yolunda xidmətə cəlb etdiyi milli ruhlu ziyanlılardan biri də müstəqillik dövründə Azərbaycanın ilk baş naziri olmuş, daha sonra respublikamızı BMT-də ləyaqətli təmsil etmiş, xarici işlər naziri vəzifəsi də daxil olmaqla diplomatik sahədə uzun illər uğurla fəaliyyət göstərmiş Həsən Əziz oğlu Həsənovdur. Ulu Öndərin müstəqil Azərbaycana aparan amal yolumun məsləkdaşı olan Həsən Həsənovun keçmişsi, Vətən qarşısında xidmətləri barədə ister KIV-də, isterse də elmi ədəbiyyatda yeterince çox məlumat əldə etmək olar.

Söhbət bu görkəmlı dövlət xadiminin təkcə yüksək şəxsi keyfiyyətlərindən, Azərbaycan ziyanlıları ilə daimi temasından, tarix üzrə elmi araşdırmlarından getmir. Biz, sadəcə olaraq, diqqəti indiyədək onun Azərbaycan tarixi və arxeologiyasına göstərdiyi himayəyə və dəstəyə yönəltməyə çalışacaq. Belə ki, 70-ci illərin sonundan 1983-cü ilədək yüksək sovet dövlət vəzifələrində Həsən Həsənovun Azərbaycan tarixçilərinə və arxeoloqlarına verdiyi önəm, göstərdiyi diqqət geniş oxucu auditoriyasına çox belli deyil, bu haqiqətlər yalnız alimlərimizin bir sıra yazılı və şifahi məq'lində öz əksini tapıb.

Barəsində söz açdığını dövlət xadimi ilə şəxsi söhbətlərim, özümüz, həmyaşid alim həmkarlarının yazılı və şifahi xatirələrinə istinadən demək olar ki, 1975-ci ildə Bakının indiki Səbail (o zamanlar "26 Bakı komissarı" adlanan) rayonunun partiya komitəsinin birinci katibi təyin edildikdən etibarən



Heydar Əliyev 1983-cü il sentyabrın 6-da Qədim Şabran Tarix və Mədəniyyət Abidəsinə səfər zamanı

Həsen müəllim paytaxtda cəmlənmiş dövrünün görkəmli ziyahları, tədqiqatçı alimləri ilə sıx ünsiyyət qurdu. Çünkü Elmlər Akademiyasındaki partiya təşkilatı Səbail rayonunun partiya qeydiyyatında idil və keçirilən bütün partiya və ictimai tədbirlərə Həsen müəllim şəxson AMEA alimlərini dəvət edirdi.

1979-cu ildə o zaman "Kirovabad" adlanan Gəncə Şəhər Partiya Komitesinin birinci katibi vəzifəsinə Heydar Əliyev tərəfindən Həsen Həsənov təyin olunur. Həsen müəllim qədim Gəncənin elmi potensialını görərək, tezliklə buraya, o zaman sovet Azərbaycanının EA-nın prezidenti Həsen Abdullayevi dəvət edir. Gəncə və şəherin ziyahları ilə H.Abdullayevi tanış edən H.Həsənov EA-nın Gəncə bölməsi yaradılması barədə təklif irəli sürür. Çox keçmədən H.Həsənovun bu təşəbbüsü gerçəkləşir. Daha sonra H.Həsənovun təşəbbüsü və dəstəyi ilə EA-nın Gəncə şəbəsinin nəzdində bölgəni tədqiq edən arxeoloji qrup da təşkil olunur.

İndiyədək gəncəlilər Həsen Həsənovun adını Gəncədəki məscidlərin tədqiq və bərpa edilməsi kimi təqdirəlayıq fəaliyyətlə bağlayırlar. Problemin nə qədər çətin olmasına dərk etmək üçün qısa tarixa baş vurməli olacaq. Belə ki, Azərbaycanda bolşevik Rusiyasının işğalı neticesində qurulmuş yeni sovet sistemi dincə antolerant idi. Marksizm ideologiyası dini nəinki köhnə və geridə qalmış ideologiya kimi, həm də düşmən dünyabaxış kimi qiymətləndirir və onunla hər bir üsulla mübarizə aparır. Sovet hökumətinin dincə mübarizəsi təkcə din xadimlarının və dini tədrisin təqibini ilə bitmirdi. Dini məbədlər də ya dağıdır, ya da ən "yaxşı halda" tam fərqli təyinatla istifadə olunurdu. Həsen müəllim və yaşı nəsil gəncəlilərlə səhbetlərdən bəlli olur ki, tarixən "İmamzadə şəhəri" kimi tanınan və Azərbaycandakı dini mərkəzlərdən biri olan Gəncədə belə, məscidlərə sovet hakimiyyətinin münasibəti yenə də soyuq idi, dini abidələr qəti olaraq dindarlardan uzaq saxlanılır, mədəni irs kimi qəbul edilmirdi.

Həsen müəllimin xatirələrinə istinad etsək, o dövrde Gəncədəki bəzi məscidləri ailələrə yaşayış üçün vermişdiler, bazılarda istehsal təşkil olunmuşdu.

Həsen müəllim səhbetlərinin birində söylədi ki, Bala Bağban məhəsində yerli sakinlərlə görüşərək, onlardan biri nəyisə söyləyəndə and içərək deyir: "Dustaq məscid haqqı". Həsen müəllim o dəqiqə deyir ki, ilk defədir belə and eşidirəm. Həmin sakin Həsen müəllimin əlindən tutub, həmin məscidə tərəf apardı. Dağlımış vəziyyətdə olan Bala Bağban məscidi hotta at tövlesi, erzaq, o cümlədən içki saxlamaq üçün anbar kimi istifadə olunurdu. Bərpa edilmiş Bala Bağban məscidi Şəfa ocağı, "Yaşıl aptek" kimi

istifadəyə verildi.

“Tatarlar məscidi” adlanan Hüseyniyyə məscid mədrəsesi avtomobil təkərləri saxlanılan anbar kimi, “Şərəfhanlı” məscidi isə tikiş fabrikinin filialı kimi istifadə olunurdu. “Zərrabi” məscidində bir neçə ailə yaşayırırdı. “Şahsevənli” məscidi isə dağlımış vəziyyətdə idi.

H.Həsənovun öz sözlerinə görə, bu məscidləri müxtəlif adla bərpa edib, qorumaq lazımdı. Çünkü onlar xalqın tarixi, maddi və mənəvi - mədəni, həm də dini irsi idi. Bərpa işlərinə takca memarlar deyil, tarixçi və arxeoloqlar da cəlb edildi. Həsən müəllimin öz sözlerinə görə, ilk dəfə məhz məscidlərin bərpa işində arxeologiyanın deyerini və vacibliyini hiss etdi.

Sözsüz ki, bərpa edilən məscidlər dini mərkəzlər kimi xalqa, dindarlara qaytarıla bilməzdi. Bu cür addım həm onlarla ziyah üçün və hətta bərpa edilmiş abidələr üçün ciddi təhlükə yaradardı. O zaman Moskvadan dinle mübarizə aparmaq üçün sərt göstərişlər galirdi. Dini mərkəzlerin inkişafı qadağan idi. Dini məbədləri sökmək, dağıtmak alqışlanırdı. Ona görə də, bərpa edilmiş məscidlər dini ocaq olaraq deyil, mədəni-tarixi abidələr kimi istifadə edildi. Məsələn, Ozan məscidini sərgi-muzeyə çevirərək, orada şəhər sakinləri və qonaqlar üçün Gəncənin orta əsr maketi sərgiləndi. Bərpa edilmiş digəri təhsil ocağı, uşaq texniki mərkəzi kimi təqdim olundu.

Həsən müəllimlə səhbətlərdən bəlli olur ki, Hüseyniyyə məscidi bərpa edilərək, bilik ocağı - Nizami Gəncəvi və Aleksandr Puşkin adına şəhər kitabxanası kimi istifadəyə verildi. Rus klassik şairinin adının da kitabxanaya əlavə edilməsinin siyasi məqsədilə yanaşı, həm də tarixi səbəbi var idi. Çünkü hələ çar dövründə Gəncədə (çar müstəmləkəciliyi dövründə Yelizavetpol adlandırılmışdı) Puşkin adına kitabxana mövcud idi. Bərpa olunarkən Xalq rəssamı Təogrul Nərimanbəyov da orada Nizami və Puşkinin ədəbi obrazlarından ibarət böyük bir panno düzəltdi və həmin panno indi də durmaqdadır. Bu müdrik siyasi mövqə ilə Həsən Həsənov Gəncədə 8 məscidin bərpasına nail ola bildi. Bərpa zamanı məscidlərin divarlarındakı, vaxtılı bilərkəndə üstü suvanmış Quran-i Kərimdən mətnlər və Hüseyniyyə məscidinin mehrabı da aşkar edildi.

Həsən Həsənovun bu yöndə fəaliyyəti diqqətdən kənardə deyildi. Tezliklə Gəncədə və ətraf bölgələrdə belə bir şayiə yayılır ki, Gəncəyə İranın dini lideri Ayetullah Xomeyni səfərə gələcək. Bakıdakı rəsmilərlə əlaqə saxlayan H.Həsənova bildirildi ki, bu şayiələr əsassızdır və şayiələrin mənbəyini Gəncənin özündə axtar. O dövrə Gəncə şəhəri üzrə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Adna Adnayevi yanına çağıraraq, H.Həsənov ona bu şayiənin mənbəyini araşdırmağı tapşırır. Bir müddətdən sonra aydın olur ki, gəncəlilər sovet dönməndə ağıllaşımaz bir prosesə, yəni, ən yüksək səviyyədə şəhərin komunist rəhberliyinin məscidləri belə geniş miqyaslı bərpa etməsinə izah tapmaq istəyirmiş. Mümkün risklərdən siğortalanmaq üçün xalqın geniş kütlələrindən kökündə milli mənəvi özül gizlədilmiş bu prosesə izahat axtaran sadə soydaşlarımız bunu İranın dini liderinin bəlkə də Gəncəyə mümkün səfəri ilə izah etməyə çalışmışlar...

Şexsi səhbətlərdə Həsən müəllim maraqlı və o dövrü araşdırın tarixçilər üçün diqqətçəkici bir epizodu da danişib. Gəncədə aparılan təmir-tikinti, bərpa işləri və yeni təsərrüfat obyektlərinə baxış keçirmək üçün respublikanın rəhbəri Heydər Əliyevin Gəncəyə növbəti səfəri planlaşdırılmışdı. Qəbul edilmiş qaydalara görə, Gəncə partiya komitəsi səfər programını öncəden hazırlayıb, Bakıya yollayır. Programa “Yeni Gəncə” qəsəbəsinə, Xatirə Bağına (indiki Heydər Əliyev adına park), yeni tikilmiş idman məktəbine, şəhərat məktəbinə və digər mədəni və sənaye obyektlərinə baxış salılmışdı. H.Həsənov məscidlərin bərpası barədə bəzi bədniyyətli adamların Bakı və Moskvaya edilən şikayətlərindən xəbərdar idi. Ona görə də, programa bərpa edilmiş məscidləri cəlb etməmişdi. Bakıdan ona zəng edən Heydər Əliyevin köməkçisi bildirib ki, səfər programını nəzərdən keçirən Heydər Əliyev bərpa edilmiş məscidlərin niyə programda olmadığını bilmək istəyir. Narahatlığı artmış Həsən müəllim cavab vermişdi ki, “mən heç bir məscid bərpa etməmişəm”. Köməkçi də bildirib ki, bərpa edilmiş Gəncə məscidləri barədə bütün respublika və ondan kənardə da danışırlar. Siyasi fərasətini göstərən Həsən müəllim də bildirib ki, “mən dağlımış tarixi abidələri arxeoloji və tarixi memarlıq baxımından bərpa etmişəm”. Bu zaman köməkçi Həsən Həsənovun narahatlığını hiss edərək, güllərək deyib ki, narahat olma, sizin bu təşəbbüsünüüzü Heydər Əliyev bəyənib və bərpa edilmiş məscidlərdən birinə baxmaq istəyir.

Gəncəyə səfər edən Ulu Öndər yeni təsərrüfat və sosial obyektlərlə yanaşı, həm də bərpa edilmiş üç

mescidə də baxış keçirir. Zərrabi məscidində Nizami poeziya teatr truppası çıxış edir. Ulu Öndər "Yaşıl aptek kimi istifadəyə verilən məscidi, Hüseyniyyə və digər məscidləri də ziyarət edir. Məscidlərin bərpası və təmirindən Heydər Əliyev olduqca məmənnun qalmışdı. Beləliklə, Həsən Həsənovun təşəbbüsü on yüksək səviyyədə dəstəklənmişdi; bu isə Heydər Əliyevin Azərbaycanın qədim tarixinə və mədəniyyətinə olan diqqət və qayğısunun daha bir təzahürüdür.



M.Hüseynov, H.Həsənov, Ə.Cəfərov Azix düşərgəsini müşahidə edirlər (18 iyul 1981-ci il)

Gəncə ilə bağlı bir maraqlı epizodu xatırlamaq istərdim. Həsən Həsənov çalışırkı ki, tipik sovet təsərrüfat şəhəri təcəssüratı bağışlayan Gəncə şəhəri milli mədəniyyət mərkəzinə çevrilisin. Yerli ziyahlar, arxeoloqlar ona bildirdilər ki, şəhər ətrafında, hətta Qarabağ'a qədər ərazilərdə çox sayıda qoyun, qoş, at və digər stildə daş heykəllər rast gəlmək olar. Baxımsızlıqdan və hətta xalqımızın bədxahları tərefindən qarəzli rəftər ilə bu daş heykəller yox olmaq təhlükəsi qarşısındadır. Həsən müəllim bu abidələrin tarixi və mədəni əhəmiyyətini düzgün deyərləndirir; bir çox xalqlarda oxşar daş abidələr ümumiyyətlə yox idi. Onun göstərişi ilə xüsusi qrup yaradılır, onlara vəsait, nəqliyyat ayrılır. Bu qrup Gəncə və ətraf bölgələrdən həmin daş heykəlləri toplayaraq, Gəncəyə gətirir. Gəncədə tarix muzeyinin qarşısında bağ salınır və bu daş heykəller bağın ərazisine yerləşdirilir.

Ulu Öndər yetişdirdiyi milli kadrm fəaliyyətini yüksək dəyərləndirərək, 1981-ci ildə Həsən Həsənovu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi vəzifəsinə təyin edir. Həsən müəllimin öz sözləri ilə desək, "H.Əliyev məni Bakıya özüne müavin gətirəndə dedi ki, Gəncədə gördüğüm işləri indi bütün respublikada gerçəkləşdir. Qoy bizim Azərbaycan tarixi, mədəniyyəti daha da carlansın".

Bu yeni vəzifədə elə ilk tədbirlərdən biri Gəncədə toplanmış daş heykəllerin əsasında Azərbaycanda daş heykəllerin ənənəsini dünyaya tanıtmaq oldu. Həsən müəllim o zaman AMEA Memarlıq və İncəsənət İnstitutunda çalışan akademik Rasim Əfəndiyevlə görüşür və Gəncədə və digər bölgələrimizdə daş heykəller ənənəsi barədə mövzunu qaldırır. Tezliklə, Rasim Əfəndiyevin "Azərbaycanın daş plastikası" adlı tədqiqat əsəri işıq üzü görür.

O dövrda Heydər Əliyev qərar qəbul etmişdi ki, Azərbaycan tarixinin 10 cildliyi hazırlanın. Sovet dövründə tarix siyasileşmişdi. Azərbaycan tarix elmine Moskvadan ciddi müdaxilə var idi. Azərbaycan tarixinin 10 cildliyinin 9 cildi hazır idi. Birinci cild ən qədim tarix və etnogenez məsələlərini əhatə edirdi. Problemi həll etmək üçün Həsən Həsənov tez-tez AMEA tarixçilərini və arxeoloqlarını toplayaraq,

müzakirələr təşkil edirdi. Müzakirələrdən aydın oldu ki, Azərbaycan tarixçilərinin etnogenez məsələsində fikirləri haçalanır. AMEA Tarix İnstytutunun direktor müavini Mahmud İsmayılov Azərbaycan xalqının kökündə aparıcı etnik massivi tarixi türk xalqları ilə bağlayırdı. AMEA Tarix İnstytutunun direktoru akademik İlqar Əliyev isə, bildirirdi ki, XII əsrdə qədər Azərbaycanda türk əsilli əhalisi mövcud deyildi. Bu fikir ayrılıguna görə çoxcildli Azərbaycan tarixinin nəşri uzun iller baş tutmadı.

Həsən müəllim daim qeyd edir ki, Gəncədə arxeologiyaya göstərdiyi qayğını sonra respublika miqyasında inkişaf etdirdi. O, tarix elmi ilə yanaşı, həm də arxeologiyaya diqqət yetirməyə başladı.



H.Həsənov Xəzər Universitetində

Qeyd edək ki, Heydər Əliyev sovet dönməmində respublikaya rəhbərliyi dövründə milli Azərbaycan arxeologiyasının canlanmasında Həsən Həsənovun emyini dəstəkləyirdi. Belə ki, rayon rəhberləri, xüsusilə partiya komitələri arxeoloqların fealiyyətinə barmaqarası baxır, lazımı diqqət ayırmırdılar. Yerli partiya və təsərrüfat rəhberlərinin arxeologiya, onun bölgənin və xalqın tarixinin öyrənilməsində əhəmiyyəti, digər respublikalarda öz arxeoloqlarına göstərilən dəstək barədə heç təsəvvürləri yox idi. Həsən Həsənov Azərbaycan KP MK-nin ideologiya işləri üzrə katibi vəzifəsində elm, təhsil, mədəniyyət və xarici əlaqələrə məsul olaraq bölgələrə sefər etdikdə, daim ərazidə çalışan arxeoloji ekspedisiyalara baş çəkir, onların problemlərini öyrənir və yerli partiya və təsərrüfat rəhberlərinə arxeoloqlara yardım etmələrini tapşırırırdı. Nəticədə, rayonların partiya və təsərrüfat rəhberləri artıq H.Həsənovun göstərişini gözləmədən bölgədə çalışan arxeoloji ekspedisiyalara lazımı dəstəyi verməyə başlamışdır. Çünkü bilirdilər ki, Həsən müəllim sefərlərindən sonra rayonlardakı siyasi, sosial, təsərrüfat və digər sahələrdə durum barədə Heydər Əliyeva maruzə edirdi. Qıraqdan yayınmaq üçün rayon partiya komitələrinin katibləri, digər sahələrdə olduğu kimi, arxeoloqlara dəstək istiqamətində də problemləri həll etməyə çalışırdılar. Həm də onlar bilirdilər ki, Heydər Əliyevin özü də bu məsələni diqqətdə saxlayırdı və Həsən Həsənovun bu istiqamətdə təşəbbüslerini və fealiyyətini tam dəstəkləyirdi.

Şəxsi xatirələrim, həmkarlarının xatirələri və Həsən müəllimlə həmin dövr haqqında söhbətlərə istinadən, deyə bilərem ki, sovet dönməndəki inzibati sistem və iqtisadi qaydalar arxeoloji ekspedisiyalar

üçün ciddi mənəslər töredirdi. Bunu səhbətlər zamanı Həsən müəllimin özü də etiraf edirdi. Belə ki, sovet dönməndə arxeoloji ekspedisiya zamanı arxeoloqun azad işçi qüvvəsi, texniki avadanlıq və nəqliyyat tapması böyük bir problem idi. O dövrde fehlələr bölgələrdə kolxoz, sovkhoz, digər istehsal, dövlət təsərrüfatı, iaşə və s. sahələr üzrə dövlət təşkilatlarında qeydiyyatda idi. Boş fehlə tapmaq, hətta onun ekspedisiyada çalışması, həm ekspedisiya rəhbəri, həm də fehlə üçün inzibati qaydalar müstəvisində ciddi problem doğura bilərdi. Eyni durumu texniki və nəqliyyat təchizatı üzrə görmək olardı. Arxeoloji ekspedisiyanın qalmağa yeri, təchizatı ayrıca böyük problem idi. Bu problemlər o dövrde məhz Həsən Həsənov tərəfindən həll edildi. Onun göstərişi ilə, fehlələr yerli dövlət təsərrüfat təşkilatında qeydiyyatda qalmaqla arxeoloji ekspedisiyalarda çalışma bilərdilər. H.Həsənovun tapşırığı ilə rayon partiya və dövlət orqanları arxeoloqları yerlə, nəqliyyat və digar avadanlıq ilə təmin etməli idilər. Bütün bu tədbirlər həmin dövrde aparılan arxeoloji qazıntıların kəmiyyətinin və keyfiyyətinin yüksəlmişində öz əksini tapdı. Həsən Həsənovun arxeologiyaya himayəsini arxeoloqlar hətta elmi hesabatlarında qeyd edir və ayrıca təşakkürlerini bildirirdilər.

Həsən Həsənovu bəzi digər dövlət adamlarından fərqləndirən şəxsi keyfiyyətlərini də qeyd etmək vacibdir. İnsanlarla ünsiyyət qurmaq bacarığı, sadaliyi, ince yumor hissi, eyni zamanda problemlərin həllində onun ciddilik və qatiyyət nümayishi diller əzberidir. Məsələn, Füzuli rayonuna rəsmi səfəri zamanı yerli sovet və partiya rəhbərləri ilə birgə Azix mağarasını ziyarət etmək istəyini bildirir. Mağaraya yaxınlaşıb, oraya daxil olmaq istəyərkən aydın olur ki, Azix mağarasında torpaq və çöküntülər mövcud girişləri möhdudlaşdırıb, mağaraya bəzi hallarda, yalnız sürünerək girmek mümkün idi. Müşayiət edən şəxslər tərəddüdlə gözləyirdilər. Həsən Həsənov əsgər kimi sürünerək, mağaranın içərisinə daxil olur və onu müşayiət edən arxeoloqlardan birinin yandırdığı kibritin işığı ilə zülmət içinde olan mağaraya baxış keçirir. Hətta bu zaman şalvari dizədək sökünlür. Belə olduqda mağaranın tədqiqatçılarından biri, o dövrə gənc arxeoloq Əsədulla Cəfərovun verdiyi sancaqlarla sökülmüş yeri birləşdirir. Sonradan AMEA-nın şöbə müdürü olan, professor Əsədulla Cəfərov da öz əsərində qeyd edir ki, sadə insan olan Həsən Həsənov yüksək partiya vezifəsində olduğu dövrde Azix mağarasının tədqiqinə, arxeoloq Məmmədəli Hüseynovun ekspedisiyasına hər bir dəstəyi göstərirdi.

Həmin dövrde mərhum arxeoloq Rəşid Göyüşov qədim Şabran ərazisində tədqiqatlar aparırdı, Qala adlanan yerde qazıntılar rəhbərlik edirdi. Qazıntıların aparıldığı əraziyə səfər edən Həsən müəllim tezliklə Rəşid Göyüşovla dostlaşır. Arxeologiya elmini yüksək dəyerləndirən Heydər Əliyev 1983-cü il sentyabrın 6-da Şabrandə olarkən, həmin qazıntı yerine baxır. Bir müddət sonra Azərbaycana səfəri çərçivesində dünya şöhrəti norveçli seyyah Tur Heyerdal da buraya səfər edir.

Həsən Həsənov mənimlə səhbətlərində Rəşid Göyüşovla bağlı maraqlı bir məqama diqqət yetirir. Mərhum Rəşid Göyüşov bildirirdi ki, alban kilsələri xristianlığa qədərki alban çoxtanrıçılıq məbədləri üzərində inşa edilirdi. Şəxson Həsən müəllimin mövqeyi bu idi ki, albanların əksəriyyəti xristian deyildi, qədim inanclar onlarda hələ yaşayırırdı. Əgər xristianlıq albanları tam ehata etsəydi və güclü olsa idi, indi Gürcüstanda olduğu kimi, Azərbaycanda əhalinin əksəriyyəti xristian olaraq qalardı. Yeni tədqiqatlarda, xüsusilə, Zaur Həsənovun bir tədqiqatında Musa Qalanqalının "Alban tarixi"ndə qeyri-xristian hun əsilli albanların da, Herodotun "Tarix" əsərində iskitlərin də cənə sayda, yəni səkkiz tanrıları ilə müqayisəsi aparılmışdı.

Albaniyada xristianlıq mövzusu üzrə monoqrafiyaya böyük ehtiyacın olduğunu Həsən müəllim Rəşid Göyüşova bildirir. Rəşid müəllim də bu təklifi qəbul edir və 1984-cü ildə onun rus dilində "Qafqaz Albaniyasında xristianlıq (arxeologiyamın və yazılı mənbələrin məlumatları əsasında)" adlı monoqrafiyası işıq üzü görür. Rəşid Göyüşov kitabın bir nüsxəsini Həsən müəllime bəxş edərkən, monoqrafiyanın titul sahifəsində bu sözləri yazmışdı: "Kitabımın nəşr olunmasının təşəbbüskarı və səbəbkarı, xalqımın mərd oğlu semimi, mehriban Həsən müəllime ən xoş arzularla. 20. XII. 84. Rəşid Göyüşov".

Həsən müəllimin etirafına görə, bu əser nəşr olunandan sonra onda hətta müsəyyən tərəddüd yaranmışdı ki, əsərin ərsəyə gəlməsinə həqiqətənmə ehtiyac var idi... Lakin cəmi bir neçə ildən sonra erməni milletçilərinin Azərbaycan xalqına qarşı ərazi iddiaları ilə yanaşı, albanların xristian irləsinə də iddialarının miqyası əsərin zamanında işıq üzü görüldüyünü təsdiq etdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuş mərhum professor Arif Abbasovun

hamının yanında Həsən Həsənova dediyi sözler tam gerçekliyi eks etdirirdi: "Həsən müəllim, Heydər Əliyevin himayəsi altında sizin səyləriniz Azərbaycan arxeologiyasını gücləndirdi, bu sahənin institutlaşmasına zəmin yaratdı".

Həmin illərdə Həsən Həsənova müraciət edən ziyahlarımızdan biri də İnşaat Universitetinin kafedra müdürü Davud Axundov idi. O bildirmişdi ki, Azərbaycanın arxeoloji tədqiqatına ehtiyacı olan bir çox qədim memarlıq abidələri haqqında elmi tədqiqatının çapına Tarix İstítutumun direktoru akademik İlqar Əliyev yasaq qoyub. Səbəb bu idi ki, D.Axundov Qız qalasının e.e. VIII əsra aid olduğunu iddia edir, İlqar Əliyev bu fikirle razılaşmır və abidənin eramızın XII əsrində inşa edilməsində israrlı olur. Məsələ ilə bağlı H.Həsənov nəğriyyata zəng edir və bildirir ki, Azərbaycan KP MK İlqar Əliyeva elə səlahiyyət verməyib ki, kitabların naşrinə müdaxilə etsin. Beləliklə, Həsən müəlliminin birbaşa səyi ilə əsər nəşr edilir. D.Axundovun əsəri ilə tanış olan Həsən Həsənov etiraf edir ki, Azərbaycanın memarlıq tarixinin bir çox problemləri ilə bu monoqrafiyada tanış olub. H.Həsənovla fikir mübadiləsi zamanı Davud müəllim vətənimiz Azərbaycan ərazisində alban abidələrinin çox olması, onların erkən xristian dövründə, hətta ondan da öncəki dövrdə aidiyyatını qeyd edirdi. Eyni zamanda, Davud müəllim bildirirdi ki, bu abidələrin böyük bir qismi dağılmış və baxımsız haldadır. Sözsüz ki, Həsən müəllim həmin abidələrin qeydə alınması, tədqiqi və bərpası üçün imkani daxilində D.Axundova dəstək verdi. Bir qədər sonra D.Axundov bərpa etdiyi abidələrinin əlavə olunduğu tədqiqatını dərc etdi.

Həsən müəllimin Azərbaycan tarixi elmi qarşısında xidmətlərindən biri qafqazşunas alım Fəridə Məmmədovanın tədqiqatının qarşısında duran əsəssiz manesərin aradan qaldırılması idi. Belə ki, D.Axundov müraciət edərək, gənc bir alimin Qafqaz Albaniyası barədə tədqiqatının işq üzü görməsinə akademik İlqar Əliyev tərefindən manesərin yaradılmasından danışır. O zaman Həsən müəllim Fəridə xanımı Davud Axundovla birgə görüşə dəvət edir. Bu görüşdə Həsən müəllim Fəridə Məmmədovaya yalnız bir sual verir: onun əsərinin yeniliyi nədən ibarətdir və bu yeniliklər tariximizin daha ədaletli təqdimatında nə imkanlar yaradır?

Fəridə Məmmədova Həsən müəllimin sualına belə cavab vermişdi ki, onun əsərində Alban dövlətçiliyinin tarixi en qədim zamanlardan tədqiq edilib.

Belə ki, birincisi, o dövrdə erməni tarixçiləri belə bir əsəssiz fikri tarix elminə qəbul etdirmək isteyirdilər ki, Qafqaz Albanları erməni tayfalarından biri olub. Əsərdə tarixi əsaslarla Qafqaz Albanlarının ermənilərdən tam fərqli bir etnos olması göstərilir.

İkinciisi, əsərdə isbat olunur ki, Alban kilsəsi erməni kilsəsinin bir yeparxiyası deyil, tam ayri və müstəqil kilsə təşkilatı olmuşdur.

Üçüncüüsü, erməni tarixçiləri sübut etməyə cəhd edirlər ki, tarixi Albaniyanın sərhədi Kür çayının sol sahili boyunca idi, Araza qədər olan ərazilər isə, tarixən ermənilərə məxsus olub. F.Məmmədovanın əsərində isə, sübut olunur ki, Qafqaz Albaniyasının sərhədi Araz çayı boyunca uzanırdı. Bu əsərin nəyə görə İlqar Əliyev tərefindən qəbul edilmədiyi sualına F.Məmmədova "bilmirəm" cavabı vermişdi.

Şəxsi görüşündə İlqar Əliyev bu suala belə cavab vermişdi ki, F.Məmmədovanın işində çatışmazlıqlar var, əsər tam hazır deyil və s. Həsən müəllim akademikə bildirmişdi ki, elmi mövzular üzrə F.Məmmədovanın fikirlerine etiraz etməyə ixtiyarınız var, amma onun kitabının çapına mane olmaq hüququnuz yoxdur. Beləliklə, Həsən Həsənovum birbaşa dəstəyi ilə Fəridə Məmmədovanın "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası (e.e. III əsrden - VIII əsrədək)" əsəri 1984-cü ildə nəşr edildi. 1994-cü ildə bu əsərin bir nüsxəsini Həsən Həsənova bəxş edərkən, monoqrafiyanın titul sahifəsində Fəridə Məmmədova bu sözləri yazmışdı: "İlk dəfə dünya tarixində Azərbaycanın tarixi coğrafiyasının (tarix elminin en çətin sahəsinin) yaradılmasına, mənim əsərimin - bu kitabın əsərə gəlməsinə dəstək üçün əziz və dərin saygılı Həsən Əzizoglu hədudsuz təşəkkürle. Dərin ehtiramla Fəridə Məmmədova. 01.06.1994."

Həsən müəllimlə səhbetlerimde o qeyd edir ki, Fəridə xanım Qafqaz Albaniyasının etnik tərkibində türk tayfalarının olması barədə suala həmişə konkret cavab vermirdi, həmişə bu sualdan yaymırırdı. Sadəcə, belə cavab verirdi ki, türkdilli tayfalar Qafqaz Albaniyasının etnik massivində hunlardan etibarən peydə olublar. Qeyd edək ki, bu problem indiyədək elmdə qızığın mübahisə mövzusu olaraq qalır.

Mühüm bir fakt kimi Qəbelədə aparılan qazıntıları qeyd etməliyəm. Mərhum arxeoloq Firudin

Qədirovun başçılığı ilə Qəbələ arxeoloji ekspedisiyasının III dəstəsi 1983-cü ildən başlanmış qədim Qəbələ şəhərinin Qala hissəsində arxeoloji tədqiqatları 1984-cü ildə də davam etdirirdi. Yerli sovet və təsərrüfat rəhbərliyi ilə arxeoloji ekspedisiyasi arasında müəyyən problemlər yaşandı. 1984-cü ildə ekspedisiya ilə bağlı yaranmış problemləri həll etmek üçün Həsən Həsənov şəxson qazıntı sahəsinə gəldi. Onu yerli partiya rəhbərləri və respublika üzrə abidələrin bərpa və konservasiya idarəsinin nümayəndələri müşayət edirdilər.

Ekspedisiyamın elmi hesabatında F.Qədirov yazırırdı: "H.Həsənov yoldaş şəhər xarabalığı ilə və qazıntı apardığımız sahə ilə tanış olandan sonra, şəhər xarabalığının cənub darvazasının qarşısında seyyar müşavirə keçirdi. O, bu müşavirədə bir sira təkliflər söylədi və Ə.Qurbanov yoldaşa (o zaman Qutqaşen, indiki Qəbələ rayonunun partiya komitəsinin 1-ci katibi), Barpa-konservasiya idarəsinin rəhbərlərinə konkret olaraq aşağıdakılardı bildirdi: a) Şəhərin cənub qala divarlarının və bəzi başqa sahələrinin bərpa və konservasiya işlərinə başlanılsın; b) "Qəbələ tarix muzeyi" üçün bina tikilsin; v) Abidəyə turist baxış düşərgəsi şəhərin cənub darvazası tərəfdə yaradılsın, turist maşınlarının yerləşdirilməsi təmin edilsin; q) Turistlər üçün düşərgə binası tikilsin, düşərgədə bufet-pavilyon yaradılsın; e) Düşərgənin yolu əsas yolla birləşdirilsin; e) Düşərgəyə yaxın yerdə 200 nəfərlik teatr binası tikilsin. Vaxtaşırı həmin binada Qəbələni təbliğ edən kinojurnallar və başqa tamaşalar təşkil edilsin". Rayon partiya rəhbəri və bərpa-konservasiya idarəsinin rəsmiləri bu tapşırıqları qısa müddətə gerçəkləşdirməyi və etdilər. Həmçinin, Həsən Həsənov təklif etdi ki, muzey binası qala divarlarından içəridə tikilsin.

Həsən müəllim ölkəmizin görkəmli ictimai, siyasi xadimi olmaqla yanaşı, eyni zamanda, elm adamlıdır. Onun N.Nərimanov haqqında yazdığı dissertasiya işinin müzakirəsində iştirakçı zamanı Həsən müəllimin çıxışı, opponentlərə verdiyi mənətiqli, savadlı cavabları məni onun yaradıcılıq qabiliyyətinə, tədqiqat principinə heyran etdi. Altıñış yaşı ərefəsində Həsən Həsənovun özü də bilavasita tarix elmi ilə məşğul olmağa başlayır və tarix elmləri doktoru elmi dərəcəne layiq görülür. O, artıq bir sira ciddi monoqrafiyaların müəllifidir. Onlardan "Bakı Qız Qalası", "Bakı Tanrıçılıq kompleksi", "Makedoniyalı İsləmət və Atropat", "Nəriman Nərimanovun milli-dövlətçilik baxışları və fealiyyəti", "Birinci Respublikaya gedən yolda" və başqları. Onun əsərləri Rusiya, İtaliya, İspaniya, Gürcüstan, Fransa, Qazaxıstan, Bolqarıstan, Polşa, Macarıstan, Almaniya və Ukraynada nəşr olunur.

*Həsən müəllim barədə milli arxeologiyamızın bugünkü görkəmli nümayəndələri də öz xatirələrini həvəslə bildirmişlər. Onları oxucularımızın diqqətinə çatdırmaq istərdik.*

#### **Hidayət Cəfərov, tarix elmləri doktoru, professor:**

"Həmin illərdə Həsən Həsənovun arxeologiya elminə olan diqqətini iki faktla bir daha əyani göstərmək olar. İlk növbədə hal-hazırda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun İçərişəhərdəki "Elmi ekspozisiya" sərgi-muzeyi ilə bağlı mesələni qeyd etmək istərdim.

Həsən Həsənovun arxeologiyaya bu qədər diqqətinin mövcudluğunda Arif Abbasovla olan dostluq münasibətləri də müəyyən rol oynamışdır. Arif müəllim o vaxt AMEA Tarix İnstitutunda Arxeologiya və Etnoqrafiya üzrə direktor müavini vəzifəsində işləyirdi. Arif müəllim mənim də daxil olduğum kiçik qeyri-formal bir qrup yaratmışdı. Bu qrup arxeoloji tədqiqatların yeni müstəvədə inkişaf etdirilməsi üçün müxtəlif təkliflər paketi hazırlanmışdı. Buraya bir çox mesələlər daxil idi. O cümlədən, arxeoloji ekspedisiyaların maddi təminatı, çöl tədqiqatlarının səmərəliliyini artırmaq üçün bazaların tikilməsi, nəqliyyat vasitələrindən istifadədə qayda yaradılması, arxeoloji materialların kameral işlənilmesi, mühafizəsi üçün xüsusi binanın ayrılmazı, artefaktların elmi ekspozisiyalarda saxlanması və nümayişi, habelə bir çox bu qəbildən olan digər mesələlər. Lakin bütün bunların reallaşdırılması üçün müvafiq dövlət qurumlarının hərəkəfi dəstəyinə ehtiyac var idi. Məhz bu işlərin bir çoxunun həyata keçirilməsində Azərbaycan KP MK katibi Həsən Həsənovun evezsiz rolu oldu.

İçərişəhərdəki indi bir hissəsi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun balansında olan, tarixi və memarlıq abidəsi - "Zəncirli ev" adı ilə tanınan yaraşıqlı binanın İnstituta verilməsi üçün Arif müəllim bütün imkanlarını səfərber etmişdi. Binada əsəslü təmir işləri gedirdi. Lakin təmir qurtaran kimi orada xalçaçılıq üzrə beynəlxalq konqres üçün Azərbaycan xalçalarının sərgisi təşkil olundu. Əsl

mübarizə də bundan sonra başlandı. Məlum oldu ki, həmin binada gözü olanların sayı daha çoxdur. Bax belə şəraitdə Arif Abbasovun qətiyyəti, barışmazlığı, təşkilatçılıq qabiliyyətinin yeni tərəfləri özünü göstərdi. O, bütün imkanı daxılində olan potensialını işe saldı. Başlıcası isə, MK katibi Həsen müəllimin şəxsində əsl elm fədaisinin, elmin himayəçisinin dəstəyinə nail oldu.

1981-ci ilin yazı idi. Arif müəllim MK katibi ilə arxeoloqların görüşünün təşkilinə nail oldu. Mənim də daxil olduğum və Arif müəllim başda olmaqla bir qrup arxeoloqu Həsen Həsənov qəbul etdi. Çox səmimi və açıq diskussiya şəraitində keçən görüşdə Həsen müəllim söz istəyen hər kəsə öz mülahizələrini söylemeye şərait yaratdı. Arxeoloqları narahat edən, ümumi işə xeyir verəcək bütün problemlər araşdırıldı. "Zəncirli ev"də arxeoloji sərginin yaradılması təklifində Həsen müəllim məsələni qəti qoydu: arxeoloqlara sübut etsin ki, Tarix müzeyi ilə cəmi funksiyam icra etməyəcəklər. Fərqli olmalıdır. Bu fərqi arxeoloqlar neçə görür? Nələri icra etmək lazımdır? Arxeoloqlar çıxışlarında vurğuladılar ki, muzey statik fəaliyyətdə olan Tarix Muzeyindən fərqli olaraq, dinamik fəaliyyət göstərəcək, hər ilin arxeoloji artefaktlarının sərgisi təşkil olunacaq, ictimaiyyət on yeni nailiyyətlərə tanış olacaqlar. Bundan başqa, ikinci mərtəbədəki geniş zalda mütemadi elmi konfranslar, disputlar, seminarlar, tələbələrlə, ictimaiyyətlə görüşlər keçiriləcək və s. Həsen müəllim sebirlə arxeoloqları diniladı və tapşırıq verdi: təkliflər MK - ya yazılı müraciət kimi tərtib edilməlidir.

Arxeoloqlar MK-nın binasından yeni enerji ilə, xoş əhval-ruhiyyə, bir razılıq və rahatlıq hissələri ilə ayrıldılar. Sonrası arxeoloqlara yaxşı məlumatdır. Bina bütünlükə Tarix İnstytutunun arxeoloji bölümünün balansına verildi. Bəri başdan deyim ki, bu görüşdən sonra arxeoloji tədqiqatların gedisində keyfiyyətə yeni mərhəle başlandı.

Təcəssüflər olsun ki, zaman keçdikcə həmin yeniliklərin bir çoxu aradan çıxdı. Həsen müəllim başqa işə keçirildi. Arif müəllim dünyasını dəyişdi... İndi həmin "Zəncirli ev"in yalnız birinci mərtəbəsində İnstytutun "Elmi ekspozisiya" şöbəsi fəaliyyətini davam etdirir.

Mən her dəfə həmin binanı ziyarət edəndə həmişə hörməti Həsen müəllimin qətiyyətini, elmi araşdırımalara, xüsusilə arxeologiyaya və arxeoloqlara qayğısını xatırlayı, ehtiramımı bildirirəm. Mən hörməti dövlət xadimi, diplomat və alimin çoxşaxəli fəaliyyətinin yalnız bir nümunəsini xatırlatdım. Onun çoxillik və çoxşaxəli həyat yolunda Azərbaycan xalqını dünya məqyasında tanıtmaq istiqamətində fəaliyyətini saymaqla qurtaran deyil. Onun bu sahədəki fəaliyyəti mənə 1960-ci illerdə Nazim Hacıyevi və Şixəli Qurbanovu xatılardırdı..."

#### **Əsədulla Cəfərov, tarix elmləri doktoru, professor:**

"Elmlər akademiyasında işlədiyim 55 il ərzində respublikanın rəhbər işçiləri ilə temasda olmuş, onların söhbətlərini dinləmişəm. Onların arasında arxeologiyaya, tarixe, musiqiye, incəsənətə və ümumiyyətə ölkənin quruculuq işlərinə müstəsnə əhəmiyyət verən Həsen Əziz oğlu Həsənovun fəaliyyəti məni heyran etmişdir.

Yaxşı yadımdadır, 1981-ci il mayın axırlarında Azərbaycan KP MK binasının 6-cı mərtəbəsində MK katibi Həsen Həsənov bir qrup tarixçiləri, arxeoloqları və etnoqrafları öz qəbul otağına dəvət etmişdi. Həmin görüşdə men də iştirak edirdim. Orada Azərbaycan tarixinin, arxeologiyasının və etnoqrafiyasının problemləri geniş surətdə müzakirə olundu. O cümlədən, uzun müddət idi ki, Tarix institutunda təşkil olunmuş arxeoloji ekspedisiyalarda çöl şəraitində fəhləyə ayda 60 manat (sovət pulu ilə) verilirdi. Həsen müəllim bunu eşidəndən sonra heyrətə gəldi və respublikanın maliyyə naziri ilə əlaqə saxlayaraq həmin məbləğin 5 dəfə artırılması haqqında qərar qəbul etdi və 1981-ci il iyulun 1-də çöl şəraitində arxeoloji ekspedisiyanın tərkibində çalışan fəhlələrin gündəlik əmək haqqı 15 manat müəyyən olundu.

Sonra isə Azərbaycanın tarixi, memarlıq və arxeoloji abidələrinin tədqiqini və təbliğini yaxşılaşdırmaq məqsədilə həmin görüşdə qaldırılmış məsələlər və təkliflər haqqında Həsen Həsənov görkəmli dövlət xadimi, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə məruzə etdi. Nəticədə, Heydər Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikasının ərazisində tarix, arxeologiya və memarlıq abidələrinin tədqiqi və təbliğ olunması işinin daha da yaxşılaşdırılmasının məqsədilə 1981-ci ilin sentyabrında Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin qərarı qəbul olundu. Məhz həmin qərara uyğun olaraq Azərbaycanın paleolit, mezolit, neolit, eneolit, tunc, dəmir, antik və orta esr arxeologiyasına aid

100-ə yaxın kitabça çap olmaraq, həm ölkə daxilində və hem də xarici mütəxəssislərə göndərildi. Eyni zamanda, 1981-ci ildə 4 dilde: Azərbaycan, rus, ingilis, fransız dillərində "Azix mağarası" adlı kitabça nəşr olmaraq, elmi ictimaiyyətə çatdırıldı. Həmin vaxtdan etibarən mən Həsən Həsənovun fəaliyyətini izləməyə başladım və gördüm ki, onun harada çalışmasından asılı olmayaraq, işlədiyi sahədə elmi əsaslarla söykənmiş yeniliklər yaradır, quruculuq işləri ilə məşğul olur.

Qarabağda çalışdığım uzun illər ərzində maraqlı hadisələr və dünyanın müxtəlif ölkələrindən gələn alimlər, tələbələr və turistlər Azix və Tağlar düşərgələrində aparılan arxeoloji qazıntılarla baxaraq, özlərinin heyranlığını bildirirdilər. Qeyd etmək lazımdır ki, Qarabağda işlədiyim uzun illər ərzində bir mühüm tarixi hadisə mənim yardımından heç vaxt çıxmayaqdadır. 1981-ci il iyulun 17-də axşam məni tacili olaraq Füzuli Rayon Partiya Komitesinə dəvət etdilər.

Orada məni rayonun birinci katibi Əhməd Əhmədzadə və Azərbaycan KP MK katibi Həsən Həsənov qarşıladılar. H.Həsənov mənə bildirdi ki, "eşitmışəm siz burada Məmmədəli Hüseynovla birlikdə Azixda arxeoloji qazıntı işləri aparırsınız. Mən sabah sizinlə birlikdə Azix paleolit düşərgəsinə gəlmək istəyirəm". Mən ona bildirdim: "sizin bu fikriniz mən və Məmmədəli müəllim üçün olduqca sevindirici bir xəbərdir. Sizin Azix düşərgəsinə gəlməyiniz bizim üçün ən böyük şərəf olar". Mən Həsən müəllime bildirdim ki, ekspedisiyanın rəisi Məmmədəli müəllim Horadiz şəhərində səfərdədir, o gələn kimi mən sizin xahişinizi ona yetirər və sabah saat 8:00 da Azix düşərgəsinə gedərik. 1981-ci il iyulun 18-də paleolit arxeoloji ekspedisiyasının üzvləri və Həsən Həsənov Azix düşərgəsinə gedib orada aparılan arxeoloji qazıntılar, mədəni təbəqələr və tapılmış maddi mədəniyyət qalıqları haqqında Həsən müəllime Məmmədəli müəllimlə birlikdə geniş məlumat verdik. Qeyd etmək lazımdır ki, Həsən müəllimin bu fəaliyyəti ekspedisiya üzvlərinə böyük ruh verdi və arxeoloji tədqiqat işlərini daha səmərəli aparmağa zəmin yaratdı. Həsən Həsənov Azix paleolit düşərgəsində gördüyü təəssüratları Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevə məruzə edərək, aparılan qazıntı işlərinə yüksək qiymət verdi. Məhz burun nəticəsi olaraq, Heydər Əliyevin tapşırığı əsasında Azix düşərgəsinə həsr olunmuş 4 dilde kitabça çap olunaraq, dünyanın müxtəlif ölkələrinə yayıldı.

Bir faktı da yada salmaq yerine düşər ki, 1983-cü ilin əvvəllerində məni akademianın Rəyasət Heyətinə akademik Cəmil Quliyev və elmi katib Hacı müəllim dəvət edərək bildirdilər ki, dünən biz MK katibi Həsən Həsənovun qəbulunda idik. Onun yanında akademianın 1983-cü il üçün hazır əsərlərinin çap olunmasını müzakirə edirdik. Həsən müəllim orada çap olunması nəzərdə tutulmuş 100-dən artıq əsərin adlarını oxuduqdan sonra birinci olaraq sənin "Azərbaycanın mustye mədəniyyəti (Tağlar mağarasının materialları əsasında)" adlı monoqrafiyan üzərində dayanaraq qeyd etdi ki, bu əsər ilk çap olunmalıdır. Mən çox sevinərək, akademik Cəmil müəllimdən xahiş etdim ki, mənim minnətdarlıq hissimi tezliklə Həsən müəllime çatdırınsın. Çünkü o zaman Akademiya işçilərinin yüzlərə əsərləri çap olunmaq üçün növbə gözləyirdi. Belə xatirələr çoxdur...

Həsən müəllimin yaşı 80-i keçməsinə baxmayaraq, bu gün də Azərbaycan tarixi və digər sahələrin tədqiqi və təbliği ilə məşğul olur. İnanıram ki, bu müdrik yaşında Həsən Əziz oğlu Həsənov özünün keçdiyi mənalı hayat yolu haqqında bir kitab yazaraq bizi sevindirəcək və tarixə, elmə, mədəniyyətimizə, inqəsənetimizə, folklorumuza vurğun olmasının səbəblərini oxuculara çatdıracaq..."

Həmkarlarının da xatirələrini təqdim edəndən sonra sonda yalnız onu deyə bilerəm ki, Azərbaycan dövlətçiliyi Həsən Həsənov kimi vətənpərvər və tərəqqipərvər ziyahıların, dövlət xadimlerinin hesabına yaşamaqdadır və bundan sonra da yaşayacaqdır.

*P.S. Məqalənin yazılımasında göstərdiyi köməyə görə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovanın minnətdarlığını bildirirəm.*

**Qüdrət İsmayılovzadə**

*Tarix elmləri doktoru, professor, əməkdar müəllim,  
Xəzər Universitetinin "Azərbaycan arxeologiyası" jurnalının baş redaktoru*